

TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri

_____E.M. Ağayev

«_21_»_Aprel_____2015-cu il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MAALOKS daxilə qəbul üçün suspenziya
MAALOX

Tərkibi

Təsiredici maddələr: 1 paketdə (15 ml) 600 mq maqnezium-hidroksid, 525 mq alüminium-hidroksid vardır.

Köməkçi maddələr: qatı xlorid turşusu, limon turşusu monohidrat, nanə efir yağı, mannitol, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, natrium saxarinat, sorbitol 70% (kristallaşmayan), 30%-li hidrogen-peroksid, təmizlənmiş su.

Təsviri

Ağ, nanə ətirli südəoxşar, maye.

Farmakoterapevtik qrupu

Antasid dərman vasitəsi.

ATC kodu: AO2AX

Farmakoloji xüsusiyyətləri

Maaloks maqnezium və alüminium hidroksidlərin yaxşı balanslaşdırılmış kombinasiyası olub, yüksək neytrallaşdırıcı qabiliyyətə və qoruyucu təsirə malikdir.

Maaloks qəbizlik əmələ gətirmir. Mədə şirəsinin turşuluğu yüksək olduqda adsorbsiyaedici, bürüyücü və antasid dərman vasitəsi kimi istifadə olunur. Maaloks həzm traktının yuxarı hissələrində ağrını bir neçə saat ərzində yüngülləşdirir.

İstifadəsinə göstərişlər

Kəskin və xroniki qastrit, kəskin qastroduodenit, kəskin fazada normal ya yüksək şirə ifrazı ilə müşayiət olunan xroniki qastroduodenit, diafraqmanın qida borusu dəliyinə yırtığı, reflüks – ezofaqit, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, pəhrizin pozulmaları zamanı, dərman, alkoqol, qəhvə və nikotinin qəbulundan sonra qıvcırma.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, xroniki böyrək çatışmazlığı, hamiləlik, Altsheymer xəstəliyi, hipofosfatemiya.

Ehtiyatla: 12 yaşa qədər uşaqlar, həmçinin laktasiya dövrü.

Xüsusi göstərişlər

Xəstənin böyrək funksiyası ciddi nəzarət altında olmalıdır, əlavə təsirlər meydana çıxdıqda preparatın qəbulu dərhal dayandırılmalıdır.

Bu kateqoriyaya aid xəstələrə preparatın yüksək dozaları əks göstərişdir.

Bu içlik vərəqədə qeyd olunmuş və olunmayan əlavə təsirlər meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə birgə istifadə zamanı Maaloks onların absorbsiyasını aşağı sala bilər.

Buna görə, ehtiyat tədbiri kimi digər dərman vasitələrini Maaloks preparatının istifadəsindən 2 saat əvvəl və ya 2 saatdan sonra qəbul etmək məsləhət görülür.

Maaloks preparatı ilə eyni vaxtda digər dərman vasitələri qəbul edilsə bu barədə həkimə məlumat vermək lazımdır.

İstifadə qaydası və dozası

Maaloks adətən yeməkdən 1 -1,5 saat sonra və ya ağrıların əmələ gəlməsi zamanı istifadə olunur.

Suspenziya şəklində olan Maaloks 15 ml (1 paket) dozada qəbul olunur. İstifadəsindən öncə suspenziyanı qarışdırmaq məqsədilə paketi barmaqların arasında yaxşı-yaxşı (ehtiyatla) əzmək lazımdır. Paketin möhtəviyyatı (suspenziya) qaşığa boşaldılaraq daxil qəbul edilir və ya birbaşa ağıza boşaldılır.

Uşaqlara doza həkim tərəfindən təyin edilir.

Lazım gələrsə, preparatın əlavə dozasını qəbul olunan əvvəlki dozadan 2 saat sonra qəbul etmək olar, lakin preparatın qəbulu 6 dəfədən çox olmamalıdır.

Əlavə təsirləri

Göstərilən dozalara riayət etdikdə preparatın əlavə təsirləri zəif olur.

Bəzi hallarda ürəkbulanma, qusma, dadılmə hissənin dəyişməsi, qəbizlik müşahidə oluna bilər.

Yüksək dozalarda uzunmüddətli istifadə zamanı hipofosfatemiya, hipokalsiemiya, hiperkalsiuriya, osteomalyasiya, osteoporoz, hipermaqnezemiya, hiperalüminemiya, ensefalopatiya, nefrokalsinoz, böyrək funksiyasının pozulması müşahidə oluna bilər. Böyrək çatışmazlığı olan xəstələrdə yanğı hissi, arterial təzyiqin enməsi, hiporefleksiya müşahidə oluna bilər.

Buraxılış forması

15 ml suspenziya, paketlərdə.

30 paket içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C –dən yüksək olmaya temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resepsiz buraxılır.

İstehsalçı

Farmatis (SANOFİ –AVENTİS OTS üçün), Fransa.

Pharmatis (for SANOFİ –AVENTİS OTC), France

Zone Activile Est n 1

BP 20

60190 ESTREES –SAİN –DENİS FRANCE